



**İlqar
Müzəffər oğlu**

AJB-nin
üzvü

Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacisamlı nahiyəsinin Qasımuşağı obasında (hazırda Laçın rayonunun Kürdhacı kəndi) doğulmuşdur. Zəngəzurda böyük mülkləri olan bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmış Əlipaşa bəyin oğludur. Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov və ya Şahmuradov soyadını daşıyıb.

Əsrin evvəllerində Azərbaycanın Zəngəzur əyalətində üç Sultan bəy nəslü böyük fealiyyət göstərirdi. Qafan mis mədənleri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri onların əlindəydi.

Ulu Sultanbəylər nəslindən bu günlərə möhtəşəm qalalar böyük körpürlər, zəngin meşələr qalmaqdadır. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy, maldarlıq sahəsində xüsusi ad çıxarmışdır.

Sultanbəy Zəngəzurda böyük hörmət və şöhrət sahibi, müdrik kelamlar ustası kimi tanınmış Paşa bəyin oğludur. Paşa bəy öz övladlarından Sultan bəyle Xosrov bəyin təriyəsinə, onların bir şəxsiyyət kimi yetişmələrinə xüsusi səy və böyük qayğılaşlı göstərmışdır. Onlara şərqi qəhrəmanlıq və müdrik keçməsini öyrətdirmiş, Sultan bəyin hərbi sənətinə, Xosrov bəyin tibb elminə yiyələnmələrinə hər cür lazımı kömək etmişdir.

Babası Şahmurad bəyin adından götürülen bu familyanı hazırlıcaq adıdanı hazırlayıdı. 1871-ci ildə Əlipaşa bəyin ocağında bir oğlan uşağı dünyaya göz açdı və atası ona özünün ana babaşı Əsəd Sultanın adını verdi. Get-gedə uşağın adındaki Əsəd unudulub, Sultan qaldı. Obada hamı onu Sultan bəy çağırırdı. Sultan böyüyüb anası Bəyim xanıma oxumaq istədiyiini bildirdi. Bəyim xanım oğlunun istəyi atasına çatdırıldı. Əlipaşa bəy obalarının savadlı adamları Molla Xudaverdi Tanrıverdi oğlunu çağırıb, balaca Sultanı öyrətməsini tapşırıdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdi "əlibey" i övrəndi. Sonra atası onu Şuşa şəhərinə, qəza məktəbinə göndərdi. Sultan boy önce qəza məktəbində, sonra Gence şəhərində kişi Gimnaziyasında oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O, dövrün en ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu. O, bu təhsil ocağını tamamlaya bilmədi. Bu natamamlığın bir neçə səbəbi var idi. Kimi deyir ki, Sultan bəy qiymət üstündə müellimlə mübahisə edibmiş. Akademianın müellimləri

yüksek çinli zabitlər, müdavimləri isə əsgər sayılırdılar. Əsgərin zabit üzünə qayıtması böyük suç sayılırdı. Kimi isə bildirir ki, atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyani yarımcıq buraxıb geri, doğma vətənə dönmüşdü. Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdır emek fealiyyətinə başlayır. Önce maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inek alıb dağlar qoyundan, çəmənlərdə bəsləyir. Bu qarışiq cins sonralar "Hacisamlı" adlanır. Dədəbaba peşələri olan qoyunuğu daha da inkişaf etdirən Sultan bəy yağ-pendir zavodu tikdirir. Qafan mis mə-

saxlayırdı. Dinc əməkli meşğul olan Sultan bəyin ailəsinin də var-dövlətinin mühafizə etmek üçün çox da böyük olmayan süvari dəstəsi vardı.

Türk ordusunun sırlarını ingilis keşfiyyatına satmaq üstündə qulağı kəsildikdən sonra qaćib İrəvana gəlmış Andranik Uzunyan davakar erməniləri başına toplayıb silahsız Azərbaycan kəndlərinə tez-tez basqınlar edirdi. Onun yaraqlı quldur dəstələrinin törətdiyi vəhşiliklər haqqında Zəngəzura da bəd xəbərlər gəlib çatırdı.

Onlar azərbaycanlı uşaq-ları tonqallarda yandırır, boylu qadınların qarnına xəncər soxur, adamların ba-

en yaxın yardımçısı böyük oğlu Sultan bəy idi. Sultan bəy Difainin Qarabağ Birlik Məclisinin üzvü olmuşdur. Sultan bəyin fealiyyətinin ikinci hissesi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildə başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətləri olmuş, Zabux dərəsində mühəsirəye alınan Andranikin dəstəsinin bir hissəsi məhv edilmiş, Oaragöl etrafında toplanan çoxsaylı erməni silahlıları meğlub edilmiş və onlardan 600 nəfər esir alınmış, İrana keçmək isteyən yüzlərlə erməni

kəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitesine müraciət edir. Buradan ümidverici cavab almadiğina görə Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusyanın erməni casuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İsgəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xarice mühacirət etmeli olur.

Sultan bəy vətəndən, doğma yurddan, Qasımuşağı obasından ayrılrak Kürdhacı kəndinin ərazisində on uca zirvə, Qarapalçıq adlanan dağın zirvesine qalxır. Oradan Qırıqız yaylaqlarını, dağları son dəfə seyr edərək bayati söyleyir:

**Mən aşiq qəm qalağı,
Dağların qəm qalağı.
Dağlardan uca könlüm,
Olubdur qəm qalağı.**

**Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.**

Sovet imperiyasının gönderdiyi xüsusi casuslar İranda at oynadıb meydən suları, tez-tez qətlər töredirdilər. Göndərilmiş xüsusi casuslar Sultan bəyin qardaşı İsgəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiye dövlətinə müraciət etməyi məslehet görür. Sultan bəy Türkiye dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidə qarşılıyıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraitini təmin edir. Sultan bəyin mühacirət həyatı haqqında az məlumat var. Sultan bəy 1955-ci ildə Qars etrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Sultan bəy Teymur bəy Həsənbəyovun qızı Dilrubə xanımla dünya evinə girmişi. Ənvar bəy, Çingiz bəy, Yusifkəmal bəy adlı oğulları və Bəyim xanım adlı qızı vardi. Sultan bəyin arvadı, üç oğul və bir qız övladı isə Sovet hökuməti tərəfindən Qazaxistan çöllərinə sürgün edilmişdir. 1956-ci ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gelmişlər.

El gözü güzgündür.

Zəngəzur mahalında xalq arasında vaxtı ilə səslənən: Paşa bəy ədaləti ilə, Sultan bəy cəsarəti ilə hər zaman yaşamış və yaşayacaqdır, kələmi bu gün də xalq arasında olduqca tez-tez işlənir. Azərbaycanı qoruyacaq vahid xalq ordusu olmadığı halda Sultan bəy cəsarəti ilə Türkiyədə və Azərbaycanda çoxlu sayda qətlər töretilmiş, Türk ordusunun sırlarını ingilis keşfiyyatına satmaq üstündə qulağı kəsilmiş erməni quldur dəstələrinin rəhbəri Andranik Ozanyanı tarixin yaddaşından silmişdir.

Zəngəzurun qartalı



dənleri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultan bəylər ailəsinə məxsus idi. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdır. Çalbuyrıda yaşayan el-obasının qayğısına qalaraq, birinci növbədə, xalqın ağır güzərənini yaxşılaşdırmağı üstün tutmuşdur. Onun Çalbayır yaylaqlarında on minlərə davarı, qaramalı saxlanırdı. Kürdhacıda tikdiridi Yağ-pendir zavodu nehəng qurğular sistemini xatırladı. Hacisamlı, Şelvə, Kürdhacı meşələrinin qırımızı palidini konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultan bəyin Yağ-pendir zavodunun məhsullarının da əsas məşteriləri idilər. İstehsal olunmuş yağ, pendir böyük motallara, dəmir və ağaç çələklərə doldurulub buzlu zırzəmildə, soyuq kahalarda saxlanırdı. Məhsulları uzaq yerlərə daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları, dəvə karvanları vardı. Əsrin evvəllerində dünya kapitalizmi Azərbaycanın servətlərini acıglılkə qarşılamağı, Bakı nefti, Gədəbəy, Qatar (Qafan) mis yataqları, Zəngəzur meşələri alman, fransız və ingilislərin caynağındı idi.

Rusyanın kiçik xalqları əsarat altında saxlamaq siyaseti Azərbaycanda dər dözləməz idi. Rusiya bir tərəfdən ağır vergilərle xalqı soyub talayır, digər tərəfdən müstəməkəciliyin ömrünü uzatmaq üçün xalqın ziyanı və mütəfəkkirlərinin Sibir sürügünlərində məhv edirdi. Əger XIX-XX yüzilliklərdə Sibir çöllərində ölenlərin məzarları araşdırılsısa, bu yerlərdə Azərbaycanlıların yüz minlərlə qəbirləri taptılar.

O vaxt Azərbaycanı qoruyaq vahid xalq ordusu yox idi. Ayri-ayri xanlıqlar, bəyliliklər öz mülklərini qorumaq üçün kiçik süvari dəstələr

şına mismar çalır, kürəyinə qaynar samovar bağlayır, qız və qadınların üzlerinə sünğü və xəncərlə xəç şəkiləri çekir, cavanların ayaqlarını nallayırdılar. Quldur daşnak birləşmələri bu minvalla yüzlərlə Azərbaycan kəndlərini viran qoyur, qarət etdikləri qənimətlərin hesabına nizami ordu yaradaraq Laçın rayonunun Zabix kəndində hücum çəkirlər. Bir günde içində Zabix və Tat kəndlərini dağıdıb xaraba qoyurlar.

Sultan bəyin milli qəhrəmana çevrilmesi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Qarabağda müsəlman dəstələrindən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə

silahlı Araz çayı yaxınlığında Sahil eməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlara kənd erməni silahlılarından təmizlənmişdir. 1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdur. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qacaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırı. Sultan bəy Sovet Hakimiyyətindən qacaq vəziyyətde Kürdhacı kəndində Gorgahatın (çox sıx meşəlik) meşəsində, bir yarğana penah getirmiş, yarğanda gizləndi.

Ermenilərin hiyələri ilə Qırmızı Ruslar Sultan bəy sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərək edən Sultan bəy Azərbaycan İnqilab Komitesine müraciət edir. Buradan ümidverici cavab almadiğina görə Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusyanın erməni casuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İsgəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xarice mühacirət etmeli olur.